

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 191 (1799) 16 oktyabr 2018-ci il

(əvvəli ötən sayılarımızdə)

Aparılan tədqiqat işləri təbii ki, həm elmi baxımdan, həm də yerli ərazilə tanışlıq baxımından həmişə böyük maraq doğurubdu. Bu mənada qədim Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar yerin altını elm aleminə, həm də vətən tarixilə maraqlanan hər kəsinə özünə açmaqda davam edir. Yeni istər Naxçıvanın özündə yaşayıb çalışan arxeoloqlar, tarixciler, istərsə də AMEA-nın nəz-dində fəaliyyət göstərən Tarix İstítutunun, Azərbaycan arxeoloqlarının böyük zəhməti sayəsində zaman-zaman Azərbaycan tarixinin böyük bir hissəsi olan Naxçıvanın tarixinin öyrənilməsi gerçəkləşdirilir. Elə barəsində söh-

Naxçıvana səfər edən inancı insanların ziyanətgahı kimi diqqət mərkəzində saxlanılıb.

Biz Parçı imamzadəsi ilə bağlı əldə etdiyimiz bilgilərə, xüsusilə tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin araşdırımlarına istinad edərək deyə bilerik ki, "elə kəndin adıyla "Parçı imamzadəsi" adlandırılaraq bu məqəddəs ünvan yerli əhalilə tərəfindən böyük hörmətlə ziyanətgahı edilən dini abidədir". Onu da vurgulamaq yerinə düşər ki, həmin məqəddəs dini abidə Parçı kəndinin şimal hissəsində yerləşir. Abidəyə diqqət yetirəndə məlum olur ki, bu imamzadə kompleksinin gümbəzi çox böyükdü. Və həmin böyük gümbəzi imamzadənin mərkəzi hissəsində bir qəbir var. Uzun illər həmin qəbrini kimə aid olması mübahisə və

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



TARIKİMİZDƏKİ İMAMZADƏLƏR



bət açdığımız Naxçıvan imamzadələri də bu baxımdan böyük maraq doğurur. Hər kəs imamzadələri məqəddəs yer, ocaq kimi tanır, sevir, ziyanətgahı edir, həm də onun özülündə dayanan tariximizin müəyyən hissəsinin öyrənilməsinə cəhd göstərir. Fikrimi bir az da geniş şərh etsem, onda deyə bilərəm ki, böyük Məmməd Arazin dediyi kimi, hər daşın altında bir tarix yatır. Bu tarixi açmaq, öyrənmək isə həmin sahənin mütəxəssisləri ilə yanaşı, bir vətəndaş olaraq hər birimizin borcu du. Çünkü vətən daşı ola biləməyəndən vətəndaş olacağını gözləmək absurdu.

Bəli, Naxçıvanın qədim abidələrindən olan Şərur rayonunun Xanlıqlar kəndi ilə Parçı kəndinin birləşməsində inşa edilmiş və bu günümüze qədər uzun bir yol keçib gəlmüş Parçı imamzadəsi mükəmməl bir abidə kompleksidir. Bu abidə kompleksi inşa olunduğu tarixdən bu günü qədər həmişə diqqət mərkəzində olub və həmişə də həm sakınları, həm də Şərur,

mübarizə mövzusu olsa da, bu bir həqiqətdir ki, son illərin araşdırımları müəyyən fikir söyləməyə imkan vermişdi. Doğrudur, bu abidənin də das kitabəsi yoxdur. Amma aparılan, yeni imamzadəde reallaşdırılan təmir-bərpa işləri zamanı həmin qəbrin üstü götürülmüş, oraya baş daşı və sinə daşı qoyulmuşdur.

Yenə istinad etdiyimiz mənbələrdən əldə etdiyimiz bilgiyə görə, Azərbaycan Tədqiq və Tətəbbü Cəmiyyətinin Naxçıvan şöbəsinin 1925-28-ci illərdə Parçı kəndindəki abidəni qeydə alarkən onda müəyyən araşdırımlarda aparmışdı. Həmin araşdırımların yekunu olaraq Cəmiyyətin Naxçıvan şöbəsi tərəfindən 40 nömrəli protokol tərtib olunmuşdu. Protokol 1928-ci ildə tərtib olunmuş və orada göstərilmişdi ki, "Xanlıqlar kəndinə bitişik Parçı kəndinin üstündə böyük gümbəz və geniş həyəti olan bir pir var idi ki, camaat onu "şahzadə İbrahim ibn Musa" ziyanətgahı" adlandırır.

Göründüyü kimi, hələ 1928-ci ildə Parçı kəndində olan bu abidə barəsin-

də artıq rəsmi informasiya verilmişdir. Tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin yazdığına görə, cəmiyyətin Naxçıvan şöbəsinin üzvlərindən biri olan Məhəmməd Rasizadə "şahzadə İbrahim ibn Musa" ziyanətgahı haqqında məqalə də nəşr etdirmişdi. Həmin məqalədə vurgulanır ki, qəbrin kitabəsində İbrahim ibn Musa yazılmışdır. Və buna istinad edərək də qəbrin məhz İbrahim Musa oğluna aid verildiyi göstərilmişdir. Çox təessüf ki, "günüümüzdək bu məlumatı bildirən həmin kitabə gəlib çıxmamışdır. Yerli əhalinin dediklərinə istinad edəndə aydın olur ki, Parçı kəndindəki imamzadədə dəfn edilən şəxs VII imam Museyi Kazımın oğlanlarından biri olmuş İbrahimə aiddir.

Şərur rayonunun Parçı və Xanlıqlar kəndlərinin yaşılı sakınlarının söylədiklərinə görə, VII imam Museyi Kazımın oğlu İbrahim məhz bu kənddə məskunlaşmış ve uzun müddət burada yaşımışdır. Ona görə də dünyasını dəyişəndən sonra imamın oğlunu bu kənd məzarlığında dəfn etmiş və onun şərəfinə də bu imamzadəni inşa etmişdilər.

Yer gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Şərur rayonunun iri yaşayış məskənlərindən sayılan bu ərazi də zamanında da kifayət qədər insan yaşaşmış və onlar əsrlər boyu bu məqəddəs qəbri ziyanətgahı etmiş, hətta oraya nəzirlər demisidilər.

Hər kəsə məlumdur ki, Azərbaycan ərazisində kifayət qədər ziyanətgahlar var. Ve onlar sovet dövrünün qadağalarına baxmayaraq, həmişə diqqət mərkəzində olmuş və bu yerlər insanlar tərefindən ziyanətgahı edilməklə, həm də qorunub saxlanılmışdır. Bu günün özündə də inancı insanlar həmin ziyanətgahları ziyanətgahı etməkdən və hətta onların bezilərini müəyyən şəxslər öz vəsaitləri hesabına təmir etməyi də könüllü şəkildə reallaşdırırlar. Təbii ki, ölkənin Mədəniyyət Nazirliyi həmin

abidələri demək olar ki, böyük əksəriyyətini qeydə alıb və onlar dövlətin nəzarətində və mühafizəsindədir. O ki, qaldı Parçı imamzadəsinə, tarixçilərin söylədiyinə görə, onun arxitekturası, tikinti-inşaat üslubu Səfəvilər dövrünə aid edilir. Təqribən 1501-1736-ci illərə təsadüf edən həmin dövr üçün xarakterik tikiliidir. Kompleksin digər tikilibölgələrindən fərqləndirən, onu bilavasitə səciyyələndirən əsas cəhətləri isə imamzadənin mehz həmin məzarın üstündə tikilməsidir və VII imamın övladının şərefinə aid edilmişdir.

Bu gün kompleksin tarixilə maraqlananlar üçün xatırlatmaq yerinə düşər ki, Parçı ziyanətgahı dəfələrlə təmir-bərpa işləri zamanı öz ömrünü daha da uzatmağa müəssər ola bilib. Aparılan həmin təmir və bərpa işləri zamanı məqbərəyə bitişik məscid, təkiyə və digər xidməti otaqların da tikilməsi reallaşır və bunun nəticəsində də böyük dini kompleks yaradılmışdır. Sevindirici haldır ki, bu böyük dini kompleksin tam bərpasından sonra açılışı keçirilmişdir. Həmin açılış mərasimində də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talibov cənabları da şəxsən iştirak etmişdir. Ümumiyyətlə, Naxçıvandakı tarixi yerlərin, mədəniyyət nümunələrinin qorunması, bərpası sayəsində Muxtar Respublika rəhbərliyi aradıl və böyük işlər görülür. Şəxsən Ali Məclisin sədrinin özü bu sahədə aparılan işləri diqqət mərkəzində saxlayır. Ona görə də Naxçıvandakı bütün tarixi abidələr, eləcə də imamzadələr bu gün həm məqəddəs yerlər, həm də abidə kompleksləri kimi turistlərin, eləcə də inanclı adamların üz tutduğu. Baş çəkdiyi ünvanlardandır.

Əbülfət MƏDƏTOĞLU